

**SARIBAŞ STRUKTUR-FORMASIYA ZONASINDA
ƏLVAN METALLARIN GEOKİMYASI (Kasdağ yatağı timsalında)**

Mikayilov B.A. - II kurs magistrantı
Bakı Dövlət Universiteti

Kasdağ yatağı Balakən rayonunda Mazımcayla Karabçayın suayırıcısında yerləşir. Yatağın regional planda vəziyyəti onun Tufan struktur-formasiyon zonasında yerləşməsi ilə təyin olunur. Onun ərazisi dörd səxur qatı ilə təmsil olunan alt yura yaşlı gil şistləri, qumdaşları, alevrolitlər və bu səxurların keçid növ müxtəliflikləri ilə təmsil olunmuşdur. Geoloji kəsilişin aşağısında kobud ritmik növbələşən gil şistləri və qalınlaylı massiv qumdaşı layciqları və ayrı-ayrı paketlərdən ibarət olan 320-380 metrlik filizaltı qat yerləşir. Bu qat yuxarıya doğru az-qalınlıqlı gillli siderit və alevrolit linza və layciqları, bəzən həmçinin piritin möhtəvilərini və kiçik yiğintilərini saxlayan, 50-110 metr qalınlıqlı filizyerləşdirən gil şisti qatı ilə əvəz olunur. Daha sonra aritmik növbələşən gil şistləri və onların 3-10 m intervalından bir müşahidə olunan ayrı-ayrı azqalınlıqlı, tez pazlaşan qumdaşı laylalarından ibarət olan 180-200 metrlik filizüstü qat izlənilir. Bu qatda gil şistlərinin və alevrolitlərin 1-5 millimetrik layciqlarının növbələşməsi ilə səciyyələnən ayrı-ayrı naziklaylı dəstələr qeyd olunur. Yatağın geoloji kəsilişini aritmik növbələşən gil şistləri, flişoid və kobudlaylı qumdaşlarından ibarət olan 350 metrlik qat tamamlayırlar.

Filizlərin geokimyəvi xüsusiyyətləri. Əsas sənaye əhəmiyyətli filizlərin metalları sink, qurğuşun və məsdir. Filizlərin kompleks emalı prosesində göstərilən metallarla yanaşı çıxarıla bilən komponentlərə gümüş və kadmium aiddir. Filizlərin tərkibində həmçinin qızıl, bismut, kobalt, nikel, indium, germanium, civə, selen, tellur və bir sıra başqa qatışq elementlər aşkar edilmişdir. Filizəmələgətirən əsas sənaye əhəmiyyətli metallardan ən geniş yayılanı filizlərdə qeyri-bərabər paylanmış sinkdir. Onun miqdarının damarcıq-möhtəvi tipli filizlərdə massiv filizlərlə müqayisədə azalması müəyyən edilmişdir. Əsas kütləsi massiv filizlərdə cəmləşən qurğuşun da sink kimi filizlərdə qeyri-bərabər paylanmasıdır. Yataqda qeyri-bərabər paylanan misin əsas kütləsi damarcıq-möhtəvi teksturu filizlərdə qeyd olunur. Misin miqdarı ilə qalayın, gümüşün və kobaltın konsentrasiyaları arasında six müsbət korrelyasiya əlaqəsinin olduğu aşkar edilmişdir. Filizlərdəki miqdarı emal prosesində onu əsas komponentlərlə yanaşı çıxarmağa imkan verən gümüş əlvən metal sulfidlərinin hamısının tərkibində izomorf qatışq şəklində iştirak etsə də, onun əsas hissəsi qalenitdə cəmlənmişdir. O, tutqun filizlərdə də qeyd edilmişdir. Gümüşün miqdarının filizəmələgəlmə prosesinin son dövrlərində artdığı aşkar edilmişdir.

Filizlərin mühüm tipomorf komponentlərindən biri də kadmiumdur. Müxtəlif filiz tiplərinin hamısında faizin yüzdə bir, ayrı-ayrı hallarda — onda bir hissələri miqdarda qeyd olunan kadmium sfaleritin tərkibində liZomorf qatışq şəklində iştirak edir. Kükürd filizlərin praktiki əhəmiyyət kəsb edən əsas komponentlərinə aiddir. Massiv filizlər damarcıq-möhtəvi teksturu filizlərə nisbətən kükürdlə əhəmiyyətli dərəcədə zənginləşmişdir. Kasdağ yatağının sulfidləri S-ün +3,5—+6,5% hüdudlarda dəyişməsi ilə səciyyələnir. Bu, onların tərkibində iştirak

edən kükürdüñ filizəmələgəlmə mühitinə yuvenil mənbədən daxil olduğunu göstərir. Filizyerləşdirici süxurların piritləri isə, əksinə, kükürdüñ izotop tərkibinin geniş dispersiyası ilə (60%) fərqlənir, bu da biogen mənşəli filizlərə xas olan əlamətdir.

Filizləşmənin zonallığı. Filizləşmə yataqda müəyyən mineral komplekslərinin və filizlərin sənaye əhəmiyyətli komponentlərinin məkanca qanunauyğun yerləşməsi ilə ifadə olunan qeyri-təzadlı vertikal zonallıqla səciyyələnir. Kükürd kolçedanı və kolçedan-polimetal filizləri məkanca əlahiddə vəziyyətdə yatağın üst horizontunun yalnız ayrıayı sahələrində müşahidə olunur. Dərinliyə getdikcə filizlərin ümumi həcmində onların payı azalır və onlar kolçedan-polimetal və mis-pirrotin filizlərinin mineral komplekslərinin qarışığı olan ckeçidə tərkibli filizlərlə əvəz olunur. Yatağın alt horizontlarında qalenit-sfalerit-xalkopirit-pirrotin paragenezisinin minerallarından ibarət mis-pirrotin filizləri miqdarda kəskin surətdə üstünlük təşkil edir. Filizləşmənin zonallığı həmçinin yatağın aşağı horizontunda orta və yuxarı horizontlara nisbətən qurğuşun və sinkin miqdalarının azalmasına, misin konsentrasiyasının isə artmasına əsasən aşkar edilmişdir. Gümüş, civə, kadmium və bismutun əsas hissəsi yatağın yuxarı və orta, kobalt, indium və qalayınkı isə aşağı horizontunda toplanmışdır. Heksagonal pirrotinin dəmirliliyinin dərinliyə doğru artması və piritdə kobalt qatışığının miqdarının göstərilən istiqamətdə yüksəlməsi də yataqda filizləşmənin zonal xarakterli olduğunu göstərir.

Paragenetik mineral assosiasiyalarının və onların formalaşma ardıcılığının araşdırılması yataqda filizəmələgəlmə prosesinin mürəkkəb və uzunsürən olduğunu göstərir. Filizlər üç minerallaşma etapının məhsuludur. Birinci etap erkən pirit assosiasiyası ilə təmsil olunan singenetik hidrotermal-çökmə mənşəli kükürd kolçedanı filizlərinin əmələ gəlməsi ilə səciyyələnir. İkinci etap ərzində hidrotermal-metasomatik mənşəli arsenopiritpirit, tutqun filiz-xalkopirit-qalenit-sfalerit və kalsit-xalkopirit-qalenit-sfaleritpirit assosiasiyalarından ibarət olan epigenetik, kolçedan-polimetal filizləri formalaşmışdır. Üçüncü etapın əvvəlində qalenit-sfalerit-xalkopirit-pirrotin paragenezisi ilə təmsil olunan mis-pirrotin, sonunda isə polimetal-kvars filizləri əmələ gəlmişdir.